

# KİMYACI ALİM

**G**özel insan, dəyərli ziya-  
lı, təcrübəli mühəndis-  
texnoloq, tanınmış kim-  
yaçı alım Mustafa Əhməd oğlu  
Həsənovun 75 yaşı tamam olur.  
Bu münasibətlə Mustafa müəllim  
limi ürəkdən təbrik edir, uzun  
ömür, möhkəm cansağlığı və  
bundan sonra həyatının daha  
da mənali keçməsini arzulayı-  
ram.

Mustafa müəllim 16 noyabr 1944-cü  
ildə Qazax rayonunun Yuxarı Salaklı kənd-  
dində anadan olub. Orta məktəbi həmin  
kenddə bitirdikdən sonra Neft-kimya İnsti-  
tututunun kimya-texnologiya fakültəsinə  
daxil olur. Çoxuşaqlı ailədə böyüdüyü  
fürən bacı və qardaşlarına köməklək et-  
mək məqsədilə institutun axşam şöbəsi-  
ne keçir və Sumqayıt şəhərindəki "Sintez  
kauçuk" zavodunda işə düzəlir. Beləliklə  
də, feal əmək fəaliyyətinə başlayır. Za-  
voddə laborant, ciliqər, aparatçı, usta,  
növbə rəisi kimi vəzifələrdə çalışır. Təbii  
ki, gündüz işleyib valideynlərinə kömək  
etmək, axşam isə ali təhsil almaq çox bö-  
yük fədakarlıq tələb edirdi.

O vaxtlar mən Mustafa müəllimin sa-  
vadlı texnoloq olması baradə eşitmışdım,  
lakin tanışlığım yox idi. 1987-ci ildə mən  
"Üzvi sintez" İstehsalat Birliyinin struktur-  
una daxil olan yüksək təzyiqli polietilen  
(Polimir-120) zavodunda laboratoriya rəi-  
si vəzifəsində işleyirdim. Zavodun əsas  
xammalı "EP-300" kompleksində alınan  
etilen monomeri olduğu üçün məhsulun  
keyfiyyətinə nəzarət etmək mənə həvalə  
olunmuşdu. İşimlə əlaqədar "EP-300"  
kompleksində işleyən aparıcı mütəxəs-  
sislərlə problemlərin həlli ilə bağlı tez-tez  
təmasda olurdum. Mübahisəli məsələlər,  
problemlər ciddi şəkildə araşdırılaraq yolu-  
na qoyulurdu. Mustafa müəllimlə ilk ta-  
nışlığım həmin vaxtlardan başlayıb. "EP-  
300" kompleksi nəhəng və mürəkkəb qur-  
ğu olmaqla yanaşı, mənfi 170°C-dən  
müsbat 1100°C-dək temperatur və ~ 50  
atm təzyiqdək texnoloji rejim paramet-  
lərinə malikdir. Təbii ki, texnoloji proses-  
lərdə yaranmış çətin vəziyyətdə düzgün  
qərarların verilməsi əsl peşəkarlıq tələb  
edir. Belə vəziyyətlərdə Mustafa müəllim-  
min qəbul etdiyi düzgün qərarların dəfə-  
lərlə şahidi olmuşdur.

1992-ci ildə "EP-300" kompleksində  
etilen kalonunda baş verən partlayış kol-  
lektivi bir daha sınağa çəkdi. Belə ki, ka-  
lonun hazırlanmasında (kalon "Lenxi-  
maş" zavodu tərəfindən hazırlanmışdı)  
çatışmazlıq nəticəsində hadisə baş ver-  
mişdi. Belə ağır məqamda, iqtisadi əla-  
qələrin olmadığı bir dövrə yeni kalonun  
hazırlanması və quraşdırılması üçün  
uzun zaman lazım idi. Lakin çətinliklərə  
baxmayaraq yeni etilen kalonu alındı və  
yerinə qoyularaq işə buraxıldı. Yeni kalon-  
un düzəldilmesi, konstruksiyası ilə bağlı  
edilən dəyişikliklər çox çətin və gərgin bir  
proses idi və bu işdə Mustafa müəllimin  
çox böyük əməyi oldu.

1994-cü ildə "EP-300" və "Polimir-  
120" kompleksləri birləşdirilərək "Etilen-  
Polietilen" zavodu yaradıldı. Mustafa  
müəllim həmin zavodun baş mühəndisi  
vəzifəsinə təyin olundu. Orada da Musta-  
fa müəllimin rəhbərliyi altında bir çox tex-  
noloji proseslərdə yeniliklər olundu, sə-  
mərələşdirici təkliflər həyata keçirdi.

1998-2000-ci illərdə Mustafa Həsə-  
nov "Etilen-Polietilen" zavodunun direk-  
toru vəzifəsində işlədi. Həmin vaxtlar za-  
vodun buxar təchizatı Sumqayıt İstilik  
Elektrik Mərkəzi tərəfindən həyata keçiril-  
irdi. Lakin İstilik Elektrik Mərkəzi köhnəl-  
diyindən yüksək təzyiqli buxarın verilmə-  
sində fasilələr yaranırdı ki, bu da qurğu-  
nun tez-tez dayanması ilə nəticələnirdi.  
Nəhayət, enerji təchizatı problemi Ulu  
Öndər, dahi şəxsiyyət, müstəqil Azərbay-  
canın banisi Heydər Əliyevin səyi nəticə-



sində Buxar generator kompleksi yaponi-  
yalı mütəxəssislər tərəfindən qısa müd-  
dət ərzində tikilərək istifadəyə verildi. Be-  
ləliklə də "Etilen-Polietilen" zavodu sabit  
və iqtisadi gəlirlə işləməyə başladı.

Əlbəttə, hamı kimi Mustafa Həsənov  
da Ulu Önderin misilsiz işlərindən biri ki-  
mi kimyaçılara verdiyi töhfənin əvəzsiz  
olduğunu qiymətləndirir və bunu indiki  
genclərə çatdırır.

Hazırda kimya sənayesi öz sürətli in-  
kişaf dövrünü yaşayır. Müasir texnologiyalar  
əsasında Sumqayıt Kimya Sənaye Parkının  
yaradılması "SOCAR-Polimer" layihəsi  
çərçivəsində Polipropilen, yüksək sıxlıqlı,  
aşağı təzyiqli Polietilen qurğularının  
tikilib istifadəyə verilməsi, Karbamid  
zavodunun inşası, "EP-300" qurğusunun  
modərnleşdirilməsi dediklərimiz-  
in əyani sübutudur. Qeyd olunan işlərin  
hamısı möhtərəm Prezidentimiz İlham  
Əliyevin birbaşa rəhbərliyi və gərgin  
əməyi sayesində həyata keçirilmişdir. Bu  
da qeyri-neft sektorundan gələn gəlirin  
miqdarının artmasında öz töhfəsini verir.  
Əlbəttə, görülən işləri Mustafa müəllim  
yüksek minnətdarlıqla dəyərləndirir, da-  
vamlı olmasını arzulayır və ölkə iqtisadiy-  
yatına böyük fayda verəcəyinə inanır.

Sovetlər dönməndə "Şərəf nişanı" or-  
deni ile təltif olunan Mustafa Həsənovun  
əməyi müstəqillik əldə etdikdən sonra da  
ölkə başçısı tərəfindən yüksək qiymətlən-  
dirilmiş və o, respublikanın Əməkdar mü-  
həndisi fəxri adına layiq görülmüşdür.

Mustafa müəllimin ən böyük arzuların-  
dan biri də torpaqlarımızın erməni qəsb-  
karlarından azad olunmasıdır. Söhbətlə-  
rində hamı kimi o da möhtərəm Preziden-  
timiz İlham Əliyevin rəhbərliyi ilə işgala  
son qoyulacağını əminliklə qeyd edir.

Mustafa müəllim Rusiya federasiyası-  
nın kimya sənayesinin işə buraxma və  
quraşdırma üzrə Voronej kampaniyasında  
da işləyib. Rusiyada, Özbəkistanda bir  
çox buraxılış komplekslərin sazlanması  
da və işə qoşulmasında iştirak edib.  
Azaz təsadüf edilən hallardan biridir ki, bilik  
və bacarığını nəzərə alaraq SOCAR rəh-  
berliyi Mustafa müəllimin təqaüd yaşına  
çatıldıqdan sonra da uzun müddət müşavir  
vəzifəsində işləməsinə şərait yaratmışdır.

Texnika elmləri üzrə fəlsəfə doktoru  
Mustafa Həsənov bir təcrübəli alim, çox  
dəyərli ağsaqqal kimi bilik və bacarığını  
genclərə öyrətməkdən usanır. Həvəsle  
və temkinlə bildiklərini gənc nəslə aşila-  
yır.

Mustafa müəllim xoşbəxt insandır.  
Boş vaxtlarında nəvələri ilə vaxt keçirmə-  
yi çox sevir.

Mustafa Həsənovun 75 illik yubileyi  
hər birimizin tale şəhəri olan Sumqayıt  
şəhərinin 70 illik yubileyi ilə üst-üstə dü-  
şür. Sözsüz ki, 70 illik yubileyə Mustafa  
müəllim əməli fəaliyyəti ilə öz töhfəsini  
verib və bu gün də verməkdədir.

Mən də həmişə Sumqayıtin çıxaklı-  
lışını və insanların firavan yaşamasını  
arzulayan Mustafa Həsənovu 75 illik yubile-  
yi münasibətlə bir daha təbrik edir,  
problemsız özür-gün, sağlam can, bol ru-  
zi-bərəkət, sevinc və səadət dolu illər ar-  
zulayıram.

Dərin hörmət və ehtiramla,

 **Zakir Məmmədov,**  
**Kimya üzrə fəlsəfə doktoru**